

# Dünya şöhrətli maestro

Dekabrin 9-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycanın görkəmli bəstəkarı, dirijor Niyazinin 110 illik yubileyinə həsr olunmuş konsert keçirilib. Gecədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (bədii rəhbər və baş dirijor Xalq artisti Rauf Abdullayev, dirijorlar Fuad İbrahimov, Mustafa Mehmandarov), həmçinin istedadlı solistlər çıxış ediblər.

Qeyd olunub ki, tanınmış bəstəkar, maestro Niyazi sovet dövrü musiqimizin fitri istedada malik görkəmli bəstəkarlarından olub. İnsanlarda Niyaziyə olan mehəbbət, onun əlleri, plastikası, polad iradəsi və güclü xarakterə malik olması, eləcə də digər özünəməxsus xüsusiyyətləri barəsində italyalı bəstəkarlar və başqa sənət nümayəndələri dəyərliliklərini səsləndiriblər.

Niyazi haqqında danışanda biz ilk növbədə Azərbaycanda simfonik musiqinin təşəkkülü və inkişafı dövrünə nəzər salmalıyıq. Burada bir tərəfdən onun özünəxəs ifaçılıq xüsusiyyətləri, digər tərəfdən isə yaradıcılığı özünü göstərir.

Dirijorluq sənəti musiqi sahəsində XIX əsrənən geniş yayılmağa başlamışdır. Bu sahəyə dönyanın hər yerindən bir çox sənətkarlar öz töhfələrini vermişlər. Niyazi bu sahədə fərqli bir obraz yaratmış, bu sənətin incəliklərinə dərindən yiyələnmişdir. Onun adı musiqi tarixinə qızıl hərflərlə yazılmışdır.

Zülfüqar Hacıbəyovun oğlu Niyazi Hacıbəyov-Tağızadə uşaqlıq illerindən Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Əbdürəhim bəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, Nəcəf bəy Vəzirov, Hüseyn Cavid kimi dövrünün tanınmış sənət adamları, görkəmli yazıçılar arasında böyük boyaya-başa çatıb. O, 1935-ci ildə "Rast" və "Şur" muğamlarını nota salıb. Niyazi 1934-cü ildə "Zaqatala süütisi"ni yazıb və 1944-cü

musiqi şirkətləri tərəfindən qrammofon valına yazılıb. 1951–1952-ci illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru işləmiş Niyazi həmin illərdə SSRİ Dövlət mükafatına



ildə ikihissəli "Qəhrəmanlıq" simfoniyası üzərində işini bitirib.

Çıxış edənlər xatırladılar ki, Niyazinin 1942-ci ildə yazdığı "Xosrov və Şirin" operası musiqi dramaturgiyasının çoxplanlı olması, psixoloji gərginliyi, xor səhnələri və opera epizodlarının ifadəliliyi ilə fərqlənir: "Dirijorun 1949-cu ildə yazdığı "Rast" simfonik muğamı dramaturji bitkinliyi, güclü emosional təsiri, zəngin melodikası, xüsusiət harmonik dilinin əlvanlığı və ifadəliliyi ilə seçilir. "Rast" müəllifin rəhbərliyi ilə bir çox xarici ölkələrdə səslənib, həmçinin Çexiyada "Suprafon", ABŞ-da "Rikordi"

layiq görülüb.

"Niyazinin "Konsert valsı" və s. simfonik əsərləri, fortepiano ilə orkestr üçün konserti klassik musiqi əsərləri hesab olunur. O, eyni zamanda "Təbrizim", "Dağlar qızı", "Vətən haqqında mahni", "Arzu" mahnılarının müəllifidir. Niyazi, həmçinin Ə.Haqverdiyevin "Dağılan tifaq", C.Cabbarlinın "Almas", S.Vurğunun "Vaqif", A.Korneyçukun "Polad qartal" dram tamaşalarına, eləcə də "Almas", "Kəndlilər", "Fətəli xan" və s. kinofilmlərə yazılmış musiqilərin müəllifidir.

**Fidan HÜQUQQIZI**